



Əbulfət MƏDƏTOĞLU

# Ürəyi qorumaq zərurəti

## Bunun nədənini Çingiz Əlioğlu yazıb

Bəri başdan deyim ki, bugünkü Azərbaycan ədəbi camiyəsinə bələd olduğum ilk gündən tanıldıqm, oxuyub izlədiyim və həm də özüm böyük dost, doğma qardaş bildiyim imza sahibləri də var. Onların yaradıcılıqları kimi, şəxsiyyətləri də bütövdür. Yəni bu adamlar təkcə şair, nasır yox, həm də Azərbaycan İNSANI kimi də həmişə mənim üçün maraqlı olublar və onu da etiraf edim ki, hələ gənclikimdə, tələbəlik illərimdə onların hər kəs tərəfindən görünən hərəkətlərini, jestlərinə özü-münküldəşdirməyə, özümə köçürtməyə də əlaşlışam. Bu gün onlardan biri, özümün, ailəmin doğması olan Çingiz Əlioğlundan danışmaq istəyirəm.

Çingiz Əlioğlu yaradıcılığı mənim üçün ədəbiyyatımızda ayrıca bir sahifədir. Bu yaradıcılıqdə bir ağyanalıq, bir özünəməxsusluq, bir kişi köynöülüyü, yəni sözü olduğu kim təqdim etmək məharəti var. Çingiz müəllimin hər bir şeirdə öz küberlərini, öz zənginliyini ifadə etməyi bacaran Azərbaycan şairidi və mən də onunla olan dostluq münasibətdən ailəvi bağlılıqdan həmişə qürur duymuşam. Elə bu yazını yazımağa başlayanda ilk ağlma gələn uzaq gəncliyimin gözəl xatirələri. Rəhmətlik Nüsrət Kəsəmənlı, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu "üçlüyü" oldu. Necə deyərlər, həyatın mükəmməl bir dostluq nümunəsi... Nə işə.

Bəli, Çingiz müəllimin bütün kitabları mənim üçün maraqlıdı, əzizdi və mən də o kitabların hər biri ilə temasda olanda nəsə öyrənmirəm, nəsə görüb götürürəm. Bu dəfə də "Ömür ağacı" ilə həmsəhəbat oldum. Şeirləri oxuduqca yaranan mənzərənin içərisində bir anlıq dayandım. Nəfəs dərmək üçün... Özümü toparlamaq üçün. Çünkü səhbat ürəkdən gedirdi. Yəni Çingiz Əlioğlunun "Ürəyim" şeirindən. O şeirdə Çingiz müəllim yazır ki:

Sevdaltı ürəyim, aşiq ürəyim,  
Nə çağlıyib, nə coşursan yenə də?  
A darda dayağım, bərkədə gərəyim,  
Qanad açıb, pərvazlanma sinədə.

Yəqin ki, siz də bu məqamı, bu hali yaşamış, ürəyinizlə səhbat etməsiz, onu dilə tutmağın, ondan sərr almağın, onu ovutmağın, onu yönəltməyə çalışmışınız. Xüsusiət ürəyin dəli-qanlılığı yerə-göyə sığmayan vaxtlarında siz də onu qapı ağızında dayanıb gözləmisi... Mən bu səzləri, bu fikirləri həqiqi mənənədə yaşamış biri kimi bilgisayara diktə edirəm və bilirom ki, ürəyin yaman şey olduğunu deyən nasırımız də yanılmayıbdi. Ona görə də Çingiz müəllimin sevdaltı, aşiq ürəyinə üz tutmasını məhz həmin o yaşamlarla əlaqələndirirəm. Bu məqamda da mən də ürəyimin pəncərəsini döyüb onun səsini sözə çevirmək istəyirəm və bu istəyimin təbii olduğunu da qəbul edəcəyinizə inanıram. Ürəyimə deyirəm ki:

Bu yol uzaq, həm yaxın  
Qəm gəlir axın-axın.  
Şeyrlər solun, sağın -  
Təklənirsən, ürəyim.

Hə, qəmin axın-axın gəldiyi, solun-sağın boşaldığı bir zamanda ürəyin təklənməsi üzüncüdü. Bunu hər kəs bilir. Elə mən də bildiyim - görə həmin o yaşıdagımı misralara köçürmüşəm. Çalışmışam ki, qəmin axın-axın gəldiyi bir zamanda təklənmış ürəyimə dayaq durum. Çünkü Çingiz müəllim də ürəyi ilə danişanda vurğulayıb ki, "Darda dayağım, bərkədə gərəyim"san! Belə olan halda təklənmək yəqin ki, dözləndi. Lakin bunun nə qədər səmimi olduğunu deməyi bir kənara qoyub, həm də sadəlövhük olduğunu da hiss edirəm. Həmin o hiss etmə məqamı da ustadım Çingiz Əlioğludan gəlir. Çünkü ürəyi ilə danişan Çingiz müəllim şeirinin ardını belə davam etdirir:

Sadəlövh ürəyim, uşaq ürəyim,  
Hər sevincə havalanıb ucalma.

Ünvan gazır hələ neçə dileyim,

Sən inidən tez xərclənib qocalma.

Bəli, burda artıq sadəlövh, uşaq ürəyin necə şıraq olduğunu hiss etmək mümkündür. Çünkü o, öz sahibinə qəribə məqamlar yaşıdır. Gah sevincdən coşur, ucalur, gah özünü oda-közə, sağa-sola çırpıb xərcləyir və deməli, həm də özünü tükkendirir, qocalığa yaxınlaşdırır.

Bu da ürək sahibini rahatsız edir, onu dilə götürir. Bax, bu da artıq Çingiz müəllimin yumşaq bir şəkildə ürəyinə həm xaturlatmasıdır, həm də onu özünə toparlamağa dəvət etməsidir. Mən də təklənən ürəyimin halını düşüñ-düşünə içimin sizləsini, iç dünyamın təlaşını sakitləşdirməyə, ona təsəlli verməyə cəhd edirəm. Bu cəhdin də təbii ki, şeirdə özünü ehtiya edir:

Qaşıq qanım sovrulur,  
Yanır, canım qovrulur.  
İçində dord qırvırılır -  
Səksənirsən, ürəyim.



Ağrıdan qırılan, gününü, anımı, istəklərini bir qaşıq qan sovruran ürək həm də bir səksəkə yaşayır, bir təlaşa imza atır. Bu da hayatın ona zaman-zaman vurdugu zərərlərin qarşısında açılan yeni mənzərələrin təpkisidir. Çünkü arzuladığı, uğrunda çarpıştığı gerçəkliliklər ona ağrı-acı və səksəkə hesabına başa gəlir. O özünü nə qədər məşəl etsə də, işi, daha doğrusu o məşəlin nuru bütün isteklərə qovuşmağa yetmir. Axi o təkdi.

Deməli, bu məqamda da Çingiz Əlioğlunun sözünə, şeirə ehtiyac yaranır. Mən bir oxucu kimi onun ürəyi ilə etdiyi səhbatın sonuna şahid olmağa can atıram. Çingiz Əlioğlu da yazar ki:

A məşəl ürəyim, işiq ürəyim,  
Demirəm ki, bir tonqal ol - qoru yox.  
Deyirəm, gəl sakit yaşa, ürəyim,  
Özümüzü qələbəyçün qoruyaq.

Hə, görün şair, dostum məşəl etdiyi ürək üçün sonda hansı dilzəyi kağıza köçürür, hansı istəyimi bəyan edir. Axi məşəl, işiq olan ürək özünü nə qədər yandırıb-yaxsa da, hər şeyə nail ola bilinməyəcək.

Ona görə də bir az təmkinli, bir az səbirli, bir az sakit tərzdə baş verənlərə dəyər verərsən, onda on azından uğurunda mücadilə edilən qələbəni görə bilər, ona qovuşa bilər. Bunu da şeirin sonunda Çingiz Əlioğlu həm ürəyinə deyir, həm də oxucularına. Mən də zamanın yaşatdığılarını, həyatın təpkilərini bir daha götür-qoy edib anlayıram ki, nə qədər bu həyat var, nə qədər ürək döyüňürsə, deməli təklənmək də, səksəkə içərisində olmaq da ürəyimin alın yazılıtı və deməli bu naxışları olan ürəyin hərdən özünə də, ətrafa da səkələnməsi də təbiiidir. Mən də bununla barışib yazram:

Bozur üzü yazın...  
Höküm etdin düzün yazın.

Dağa dirənir ağızım -

Şəkələnirsən, ürəyim...

Gördüyünüz kimi, divara, dağa gedib dırənmək artıq son. Bu sona qədər də döyüñən ürəyin yanında olmaq, onu qorumaq təkcə özümüz üçün yox, həm də əvrəmiz üçün gərəklidir. Xüsusiət millətə fayda verən, onu təməl edən, onun üçün yazıb-yaradan, vurub ucalan şərtlər üçün...

Və Çingiz Əlioğlunun ürəyi ilə olan səhbatində mən bir daha inandım ki, ürəyi qələbə üçün qorumaq vacib şərtidir. Kaş ki, biz bu nu bacara bilək.